

Azərbaycan "yaşıl enerji" hədəflərinə doğru inamla irəliləyir. Hazırda Səudiyyə Ərəbstanı Krallığının "ACWA Power" şirkəti tərəfindən tikilən 240 MVt gücündə "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının inşası davam edir.

Birləşmiş Ərəb Əmirliliklərinin "Masdar" şirkətinin inşa etdiyi, MDB məkanında ən böyük günəş-elektrik stansiyası olan 230 MVt gücünə malik "Qaradağ" artıq keçən il oktyabrın 26-dan istifadəyə verilib. İndi isə Cəbrayıl rayonunda inşa ediləcək "Şəfəq" stansiyasının tikinti işləri start ərefəsindədir.

Bu enerji obyektiinin bir önəmi də ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizdə tikilir. Prezident İlham Əliyev bu əraziləri - 10 min kvadratkilometr sahəni "yaşıl enerji" zonası elan edib. Odur ki, "Şəfəq" in tikintisi həm bu məqsədin gerçəkləşməsində əhəmiyyətli rol oynayacaq, həm də ümumən Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm quruluğun bir hissəsinə çevriləcək.

Bu günlərdə bp şirkəti "Şəfəq" in icraçısı kimi elan edib ki, layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantı hazırlanıb və dərc olunub. Sənəddə "Şəfəq" layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə olunan təsirazaltma tədbirləri təsvir edilir.

ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.

Sənəddə vurgulanır ki, Azərbaycanın cənub-qərbində yerləşən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda "Şəfəq" layihəsi çərçivəsində fotovoltaik (PV) günəş-



"Şəfəq" yaxın zamanlarda işiq saçacaq

elektrik stansiyasının yaradılması məqsədini daşıyan bu layihə üzrə işlər bp şirkəti tərəfindən aparılır. Layihə üzrə tikinti işlərinin bu ilin ikinci yarısında başlanacağı və təxminən 18 ayadək davam edəcəyi gözlənilir.

"Şəfəq" stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan gücünə malik olacaq. Stansiyanın araya-ərsəyə gəlməsi prosesinə layihələndirme, təchizat, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələləri daxildir. Tikintinin özü de bir neçə mərhələni əhatə edəcək. Əvvəlcə obyekt üçün sahənin hazırlanması həyata keçiriləcək. Sonrakı mərhələlərdə stansiya quraşdırılacaq. Mexaniki və vizual yoxlamalardan, elektrik sisteminin və avadanlıqların sınağından

aparılan sahə təmizlənəcək və bərpə ediləcək.

Məlumdur ki, istənilən tikinti üçün ilk növbədə sahənin hazırlanması vacibdir. "Şəfəq" in tikintisinə başlamaq üçün de sahə müvəqqəti olaraq hasara alınacaq, bitki örtüyündən təmizlənəcək, torpaq işləri görülecek, drenaj boruları quraşdırılacaq, kabel xəndəkləri qazılacaq və s. Ən məsuliyyətli mərhələlərdən biri stansiyanın quraşdırılmasıdır. Belə ki, istifadə olunacaq avadanlıq və materiallar sahəyə bu dövrə daşınacaq. Daha sonra özül və montaj konstruksiyaları, günəş panelləri və digər avadanlıqlar, o cümlədən transformatorlar quraşdırılacaq. Mexaniki və vizual yoxlamalardan, elektrik sisteminin və avadanlıqların sınağından

sonra elektrik təchizatına başlamaqla enerji obyekti istifadəyə veriləcək.

İşçi qüvvəsinin Azərbaycan və xarici ölkə vətəndaşlarından ibarət olacağı və hər iki qrupdan tikinti, istismar və istismardan çıxarma mərhələlərində istifadə ediləcəyi gözlənilir. 6-8 ay ərzində tikinti həyətinin 300 nəfərdən ibarət olacağı, pik dövründə isə 700 nəfərə çatacağı nəzərdə tutulur. Əməliyyat zamanı işçi qüvvəsinə olan dəqiq tələblər stansiyanın istismara verilməsindən əvvəl müəyyənləşdiriləcək. Yekun texnologiya seçimindən və işçilərin bacarıq imkanlarından asılı olaraq yerli əhalii arasından cəlb edilən tikinti işçilərinin sayını maksimuma çatdırmaq qarşıya məqsəd qoyulub.

İşçilərin öz vəzifelərini yerinə yetirəcəklərinə əmin olmaq, onların bılık və qabiliyyətlərini artırmaq üçün layihə müddətində müxtəlif səviyyələrdə təlimlər keçiriləcək.

Layihənin tikinti, əməliyyatlar və istismardan çıxarılma mərhələsi üzrə fəaliyyətləri çərçivəsində planlaşdırılmış və planlaşdırılmamış işlərlə əlaqədar ekoloji və sosial-iqtisadi təsirlərin qiymətləndirilməsi üçün etrafı metodologiyaya riayət edilib. Burada fiziki mühitə (havanın keyfiyyəti, istixana qazı, səs-küy, torpaq, qrunt və səth suları), landsaft, nəqliyyat və nəqletmə, eləcə de bioloji mühitə (quru və su mühiti, flora və fauna) və sosial-iqtisadi mühitə potensial təsirlər nəzərdən keçiriləcək.

Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalıdır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində daha çox müşahidə olunur. Hər iki bölgenin ərazisi ilə axan Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas və digər kiçik çayların böyük hidroenerji potensialı var. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Yer səthinə düşən günəş radyasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dən sonra ikinci yerdədir. Azərbaycanın ən güneşli rayonlarından biri də Ağdamdır. Burada güneşli günlərin çox olması günəş enerjisindən istifadəni aktuallaşdırır. Bütün bunlar deməyə əsas verir ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda "Şəfəq" lər çox olacaq.